


Müharibə mahnilarının ən yaxşı bəstəkarı

O, qarşısında hər kəsin ayaq
saxlaya biləcəyi bir ünvanı yadigar qoyub



Onu ikinci Dünya müharibəsi haqqında yazılın ən yaxşı mahniların müəllifi adlandırılar. Kino bəstəkarı, müğənni, piançu, aktyor, SSRİ Xalq artisti Yan Frenkel bunu müharibə illerinin usağı olmasa, Böyük Vətən müharibəsində iştirak etməsi və nehayət müharibəni bütün incəlikləri ilə duyması ilə elaqələndirib. Böyük bəstəkar yaşasayı, noyabr ayında 100 yaşı olacaqdı. Həm sağlığında, həm də ölümündən sonra təkcə "Durnalar" kompozisiyası dillər əzbəri olaraq, bəstəkarına ümumittifaq şöhrəti qazandırıb.

16 YAŞINDAN CƏBHƏDƏ

Yan Frenkel Ukraynanın kiçik Poloqa şəhərində doğulub. Atası Abram Natanovic bəber idi. O, oğluna musiqini uşaqlıqdan sevdirmişdi. Yan Abramovun sözlərinə görə, atası emin idi ki, skripkada ifa etdiyi musiqisinin keyfiyyəti, onun gələcəyini həmişəlik həll edəcək. Ata yanılmamışdı. Atası, həmçinin oğluna kitab oxumağı, musiqini not dərsliklərində öyrənməyi tövsiyə edirdi. O isteyirdi ki, oğlu saxta notlardan uzaq olsun.

Yan 13 yaşında musiqi akademiyasına daxil olur. Gənc skripkaçı Yakov Maqaziner və Boris Lyatoinski kimi peşəkar müəllimlərdən dərs aldı. Frenkel 1941-ci ilə qədər - müharibə başlayana qədər akademiyada təhsil alır.

Müharibə başlayanda gənc musiqiči cəbhəye getməyi qərara alır. Onun yaşı az idi, amma sünü şəkilde yaşıni artırmağa nail olur. Yan 1925-ci ildə doğulmuşdu, amma rəsmi sənədlərdə doğum tarixini deyişərək 1920-ci il yazdırır ki, onu Orenburg hərbi məktəbine qəbul eleshinlər. Qəbul komissiyası ilə heç bir problem yaşamamış. 16 yaşlı gənc fiziki baxımdan tam sağlam idi. Hərbi məktəbi bitirdikdən sonra Frenkel cəbhəyə yollanır. Bir il yaxın döyüslərde iştirak edir, ancaq ağır yaralanandan sonra onu müalicə edərək cəbhə teatrına göndərirlər. O, akkordionda, royalda, skripkada çalışır, mahni bəstələyir və oxuyurdu. Gənc musiqiči döyüşçülərə dəstek olmaq üçün əlindən gələni edirdi. İlk mahnısını da cəbhədə yazar. O, cəbhədə neinki bəstəkar olur, həmçinin gələcək hayat yoldaşı ile rastlaşır.

Müharibə qurtarandan sonra Yan musiqi karyerasını Moskvada davam etdirir. 40-ci illərdə Frenkelin milliyyəti, əsil yaşı ilə heç kəs maraqlanmadı. Musiqiči məşhur əsərlər üzərində işləyir, onları paytaxtın en bahalı restoranlarında ifa edirdi. Həmin illərdə SSRİ Bəstəkarlar İttifaqının üzvləri üçün partiturlar yazır və əsərlərin aranjirovkası

ile meşgul olur. Cox keçmədən onun çevrəsində dövrünün istedadlı nəgməkar şair və musiqicilərindən ibarət böyük bir dəstə yaranır.

Mixail Taniç, Robert Rojdestvenski, Konstantin Vanşeykinlə əməkdaşlıq bütöv şalyaqların qrupunun yaranmasına səbəb olur. Bəstəkarın karyerasına məşhur musiqi xadimləri dəstək olur. Onu Bəstəkarlar İttifaqından çıxarmaq istəyəndə Dimitri Şostakovitç dadına çatır. Böyük bəstəkar Frenkelin əsərlərinə müsbət rəy verir.

KİÇİK KOMMUNAL MƏNZİLDƏN GENİŞ DÜNYAYA

Frenkelin mahnilarının çoxu balaca kommunal mənzildə yaranırdı. Belə məqam larda bəstəkar ümumi dəhlizə qaçırm, orda qoyulan telefonla zəng edərək yeni melodiyasını dostlarından birinə oxuyurdu. Arxa planda isə uşaqlar ağlayır, qonşular dalaşır... amma musiqičiyə məisət problemləri

hur aktyor dəfələrlə kinofilmlərin çəkilişi zamanı Frenkelin mahnilarını oxumuşdu.

Frenkel təkcə kino və estrada üçün musiqi yazmırı. Bir çox multfilmlər onun musiqisi ilə tanınır. Teatr tamaşalarında da onun ecazkar musiqisi eşidilirdi.

Frenkel gözəl kino bəstəkarı olmasına görə, ince zövqünü və bədii əsərlərə sevgisine minnətdar idi. O, ezamiyyətlərə gedərkən həmişə yolda oxumaq üçün kitab götürür. Onun nadir kitablardan ibarət zəngin kitabxanası vardı. Bəstəkar istənilən hava şəraitində çıxış etməkdən çəkinməzdii. Nə günəşin olmaması, nə havanın soyuğu, nə yağış bəstəkarın öz sevimli tamaşacıları ilə görüşünə mane ola bilirdi. Hətta bir dəfə onun çıxışını açıq havada dinləmək istəyən dinleyiciləri, evinin divarını sökərək royalı həmin məkanə aparmışdır.

Yan Frenkel tez-tez tamaşacıları ilə görüşdə öz mahnilarını özü ifa etməyi xoşlaşdırırdı. O dövrün ən məşhur müğənniləri de-

Xoşbəxtlikdən şeirin rus dilinə tərcüməsi möhtəşəm alınır.

Mahnını bestəleyən Yan Frenkel üçün də müharibə şəxsi mövzu idi. O mahnını Mark Bernese oxumağa verəndə müğənni hönkürtü ilə ağlayır. Frenkel onun sentimental adam olmadığını deyir, bununla belə, mahni ona necə təsir edir, Bernes göz yashını saxlaya bilmir.

Mahnı bir ayın içərisində hazır olur və efirdə səslənəndən dərhal sonra məşhurlaşır. Bernes açıcıyı xərçəngi idi. O, mahnının sözlərini elinə alanda telesir, biliirdi ki, vaxtına az qalib və yaradıcılığına mehz bu mahni ilə nöqtə qoymaq istəyirdi. 8 iyul, 1969-cu ildə oğlu mahnını yazdırmaq üçün onu studiyaya aparır. Bir dublla mahni yazıılır və efirdə səslənəndə ümumittifaq hitinə çevirilir.

"Durnalar" həqiqətən Bernesin ifa etdiyi sonuncu mahni olur. Bernes bir aydan sonra vəfat edir. Ancaq onun aq durnaları müharibədə qəhrəmanlıqla həlak olan əşərlərin simvolu kimi əbədiləşir. Təkcə abidələrde yox, yaddaşlarda da, ürəklərdə də əbədilik qazanır.

Kompozisiya bütün illər ərzində ən yaxşı müharibə mahniları kataloquna daxil olur. Mahni efirdə səslənəndən sonra həlak olan əşərlərin simvoluna çevirilir. Müxtəlif şəhərlərdə, kompozisiyaya əsas elementi durnalardan olaraq memorial komplekslər həsr edilir. Mahnının uğuru o qədər genişmiqyaslı olur ki, hətta bəstəkarına, bəzən xoşagelməz analar yaşadır. "Durnaları"ın tez-tez ifa olunması ilə bağlı anonim şikayətlərdən biri də Sov.İKP MK-ya çatır. Belə məqamda şəxsən Leonid Brejnev'in özü bəstəkarı himayəye qalxır.

Mahnını müxtəlif vaxtlarda Mark Bernes, Boyan Kodriş, Oleq Poqudin, Dmitri Xvostovski, Valeri Leontyev, Alsu, Mark Olmond oxuyub. Əfsanəvi müğənni Müslüm Maqomayev de "Durnalar" a bigane qalmayıb. O kompozisiyanı ilk dəfə Bakıda tamaşacıları üçün oxuyub. "Düzdür, Mark Bernesdən sonra bu kompozisiyanı oxumaq çətinidir, amma bu əsər bütün zamanlar üçün yazılıb" - deyə böyük müğənni mahnını özünəməsus tərzdə ifa edib.

Yan Abramoviç geləcək həyat yoldaşı ilə müharibədə tanış olur. Toylarından sonra aradı Nataliya Melikova qızları Ninanı dünəyaya getirir. Aille, Frenkelin hələ 1946-ci ildə kirayələdiyi çox da böyük olmayan kommunal mənzildə yaşayır. Bəstəkarın qızı 1980-ci ildən İtaliyada yaşayır. Yan adlı nəvəsi isə babasının sənətinin davamçısıdır. Hazırda Amerikada mühafizə orkestrinin ifaçılarından.

80-ci illərin sonunda həkimlər Frenkeldə xərçəng xəstəliyi aşkar edir. Müalicə bəstəkarə kömək etmir. Xəstəlik sürtələyilmişdi. Özünü pis hiss etdiyindən, bəstəkar tez-tez xəstəxanada yatmalı olurdu. 1989-cu ildə Yan Abramoviç xəstəxanada dıvarlarını dəniz mənzərəsinə dəyişməyi qərara alır. Bəstəkar ailəsi ilə Riqaya gedir və avqust ayında orada vəfat edir. Bəstəkarı Moskvada, Novodevichi qəbiristanlığında öz musiqisinin sədaları altında dəfn edirlər. Həyat yoldaşı Natalya Mixaylovna da sevimli örinin ölümündən bir neçə il sonra dünyadan köçür.

2000-ci ildə bəstəkarın yaşadığı evə memorial lövhə vurulub. Moskvada heç bir qohumu yaşamasa da, Yan Frenkel, qarşısında hər kəsin ayaq saxlaya biləcəyi bir ünvanı yadigar qoyub.

Rusiya mətbuatından tərcümə etdi
Təranə Məhərrəmovə



mane ola bilmirdi. "Kimsə itirir, kimsə tapır", "Qırmızı itburnu", "Mən telesirəm, məni bağıشا" və s. mahnilar belə şəraitdə yaranırdı.

Bəstəkar 70-ci illərdə SSRİ-nin himinin orkestr versiyası üzrə keçirilən müsabiqədə qalib geləndən sonra öz mövqeyini möhkəmləndirə bilir. Müsabiqəye ölkənin tanınmış bəstəkarları cəlb olunmuşdu. Komissiyanın rəhbəri isə vaxtılı Frenkelin Bəstəkarlar İttifaqından qovulmasına mane olan Şostakovitç idi.

70-ci illərdə Frenkel özünü təkcə istedadlı bəstəkar kimi deyil, həm də aranjimançı kimi göstərir. O, yaddaşlara anı hopan filmlərin kompozisiyasını yazır. Kinorejissorlar filmlərinə, məhz Frenkelin musiqi yazması üçün növbəye düzülür.

Həmin yaradıcılıq illərində bəstəkar 60-dan artıq filme musiqi yazmağa müvəffeq olur. Bu filmərin hər biri sovet ekranının bəzəyində idi.

Frenkel özünü aktyor kimi de sinamaq qərarına gelir. O, 4 filmdə epizodik rolda çəkilir. Ən yaddaşlı obrazı isə "Rusiya imperiyasının tacı" filmindeki Lui-Leonid roludur.

Yan Abramoviç bir çox aktyorlarla yaxından dostluq edir. Ən yaxın dostu Andrey Mironov idi. Məş-

